

Dahi bəstəkar Qara Qarayevin 100 illiyinə

❑ *Respublikanın Xalq artisti, professor, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin (bu çap məhsulu hazırlanarkən nazirlik hələ ayrılmamışdı) dəstəyi ilə ərsəyə gələn “Qara Qarayev – 100” plakata Üzeyir Hacıbəyov adına (Qara Qarayevin yaşadığı dövrdə Konservatoriyasının adı belə idi) Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Qara Qarayevin sinfini bitirmiş görkəmli sənət adamlarının fotosu və konservatoriyayı hansı ildə bitirməsi barədə məlumatlar toplanılıb.*



akademik Arif Məlikov, 11-i isə – Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Vəlif Adıgözəlov, Musa Mirzəyev, Oqtay Zülfüqarov, Sevdə İbrahimova, Elza İbrahimova, Vladimir Şainski (Moskva), Polad Bülbüloğlu və Fəxrəngiz Əlizadə (siyahı xronoloji ardıcılıqla tərtib edilib) Xalq artisti, professorudur.

Qara müəllimin 60-dan çox tələbəsi bu gün dünyanın çox böyük coğrafiyasında fəaliyyət göstərir və onun adına layiq uğurlara imza atırlar. Bu gün Adil Bəbirov Kanadada, Afaq Cəfərova Türkiyədə, Fəxər Qarayev Moskvada, İsmayıl Hacıyev ABŞ-da, Arif Mirzəyev Almaniyada, Rüstəm Rüstəməzadə Moskvada, Yaşar Xəlilov Naxçıvanda, İbrahim İsmayilov Türkiyədə fəxrlə dilə gətirirlər ki, mən Qara Qarayevin bəstəkarlıq sinfinin məzunuyam. Bolqar türkü olan Nihat Osmanov və tacikistanlı Rəcəb Allahyarov da məxsusi olaraq Qara Qarayevin

sınıfında oxumaq üçün Bakıya gəlmişdilər. İndi hər ikisi tanınmış bəstəkardır”.

Tofiq müəllim qeyd etdi ki, “Rezonans” nəşriyyatında 800 tirajla işıq üzü görən bu plakat ölkənin bütün musiqi tədris ocaqlarına – Milli Konservatoriya və Bakı Musiqi Akademiyasına, Naxçıvan Dövlət Universitetinin musiqi məktəbinə, orta musiqi məktəblərinin hamısına, eləcə də, Türkiyə, İran İslam Respublikası və Şimali Kipr Türk Cümhuriyyətindəki dostlarımıza göndəriləcək. Bəstəkar əlavə etdi ki, Qara Qarayevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi qayğı və diqqətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilməsinin göstəricisidir.

Əfsanə ƏHƏDLİ,
Rəfiq SALMANOV (foto),
“Xalq qəzeti”

ki, Azərbaycan bəstəkarlıq məktəbinin yüksək səviyyədə olması dahi sənətkarlar Üzeyir bəy Hacıbəyov və Qara Qarayevin adı ilə bağlıdır. Mən xoşbəxtəm ki, Üzeyir Hacıbəyovun qarşısında yoxlama xarakterli çıxış etmişəm,

Qara Qarayevin isə bəstəkarlıq sinfini bitirmişəm.

Qara Qarayev, sözün həqiqi mənasında, görkəmli bəstəkar və böyük müəllim idi. Onun tələbələrindən ikisi – Rauf Hacıyevlə Arif Məlikov SSRİ Xalq artisti, biri-

Tofiq Bakıxanov bu dəyərli təşəbbüsü barədə danışarkən dedi: “Mən həmin təklifi irəli sürəndə qarşıdan görkəmli müəllimim Qara Qarayevin 100, mənim isə onun sinfini bitirməyimin 50 illiyi gəlirdi. Düşündüm ki, bu plakat usta-

dımın xatirəsinə məndən bir hədiyyə olsun.

Hələ ötən əsrin 70-80-ci illərində Moskvada görkəmli bəstəkarlar deyirdilər ki, SSRİ-də ən güclü bəstəkarlıq məktəbləri Moskvada və Bakıda formalaşıb. Əlavə edirdilər